

Səbinə SEYİDOVA

## BEYNƏLXALQ JURNALİSTİKADA JURNALİSTİN YARADICILIQ LABARATORİYASI

### РЕЗЮМЕ

Журналистика на постсоветском пространстве не просто другая, она кардинально отличается от того, что под ней понимают в мире. В западной журналистике работа журналиста и редакции имеет свои особенности, как проверка всех фактов, указанных или упомянутых в статье, обязательные подписи к фото материалам, непрекасаемое авторство и др. Все это создает картинку рабочего стиля западного журналиста, в итоге можно понять как рождаются те или иные жанры в международной журналистике.

**Ключевые слова:** Западная журналистика, факты, статья, редакция, читатель

### SUMMARY

Journalism at the post-Soviet space is not just different, it is exactly distinct from the idea of the journalism in the world. In western media journalism has its own features like fact checking, indefinable authorship, stylebook and etc. All of this creates a picture of the working style of a newsmaker in western media, and it shows us how different genres appear on the newspaper pages.

**Key words:** western journalism, facts, article, editorial, reader.

Qərb jurnalistikası haqqında bir çox müəllifin kitabları, məqalələr, seminarların lent yazıları mövcuddur. Bu mövzunu həm internetdə araşdırmaq, həm də mütəmadi baş tutan onlayn, ya da canlı ustad dərslərində bəhrələnmək olar. Bütün hallarda Qərb jurnalistikasının postsovət məkanındaki jurnalistika ilə üst-üstə düşmədiyini açıq-aydın görmək olar.[1] Dünyada mövcud olan jurnalistika anlayışı ilə postsovət məkanındaki jurnalistika anlayışı arasında ciddi fərqlər var. Bu fərq Aristotel və Platon fəlsəfəsi arasındaki ziddiyəti xatırladır: Platon hesab edirdi ki, dünyanın özəyində ideyalar və bu ideyaların sürdüyü ideal həyat tərzi durur. Bundan kənardə baş verən hər şey dünyanın qeyri-ideal şəkildə əksidir. Aristotel isə ideal dünya və ya dünyaların olduğunu inkar edirdi və elmi istiqamət götürmüştü. Onun həyata baxışı hazırda Qərbdə olan jurnalistikanın iş prinsipini xatırladır. Qərb jurnalistikasında dəqiq faktlar

və ideyalar birləşərək vahid fikri əmələ gətirir. Bizim jurnalistikamız isə daha çox abstraktdır və Platonizmə bənzəyir.

Qərb jurnalistikasını daha aydın təsvir etmək üçün tipik qərb jurnalistini nümunə gətirək: Katrin Kalvye Avstriyada yaşayır və «Süddeutsche Zeitung» qəzeti üçün 4 ölkədən material toplayır. Sloveniya, Slovakiya, Ukrayna və Macarıstan. O hər səhər 07:30 da işə başlayır, amma bunun üçün redaksiyaya getməsi şərt deyil. İlk olaraq Katrin 4 ölkəyə aid xəbərləri gözdən keçirir. 08:30-da isə artıq redaktoru ondan material gözləyir. Dedlyn 16:30-da müəyyənləşir, daha sonra qəzet çapa verilir. Əgər onun təqdim etdiyi mövzu bir neçə rubrikanın redaktorunu maraqlandırarsa, demək Katrin artıq bir deyil, bir neçə material yazmalıdır. Odur ki, qərb mediasında jurnalistin gündəlik görməli olduğu iş postsovət məkanının jurnalistləri ilə müqayisədə daha çoxdur, iş prosesi isə daha intensivdir.

Sitat: “Əgər hadisələrin miqyası genişdirsə, bir jurnalist bu haqda 20 yazı da yaza bilər, baxmayaraq ki, bütün bu materialların mövzusu eynidir. (Əsas məqalə, məqaləyə şərh, infoqrafika və s.) Amma bunlar vahid bir materialın hissələri olsalar belə, bu bir jurnalist üçün çox böyük iş həcmidir. Postsovət jurnalistlərinin əksəriyyəti üçün həftəyə bir məqalə yazmaq normal iş tempi hesab olunursa, qərbdə jurnalistin məhsuldarlığı daha yüksəkdir. Bu zaman onun sadəcə nə qədər material çəkdiyi, verdiyi materialın kəmiyyəti önəmli deyil, həm də bu materialları hazırlamaq üçün nə qədər informasiyadan istifadə etdiyi də əhəmiyyətlidir. Qərb qəzətində ən adı məqalə belə faktlarla doludur, adı oxucu bunu görməyə də bilər.” [2] Beynəlxalq jurnalistikada ən çox istifadə olunan janrlar: xəbər, korespondensiya (analiz xarakterli xəbər), oçerk və şərh ərsəyə gələnə qədər bir sıra labüb proseslərdən keçməlidir. Bunun üçün ən bariz nümunələri yenə də qərb jurnalistika modelində görmək olar. Aşağıda işlədiyi janr və üslubdan asılı olmayıaraq hər bir jurnalistin keçdiyi yaradıcılıq prosesini ətraflı göstərməyə çalışacaqıq.

Qərb jurnalistlərinin fikrincə məqalənin yazılıması ev tikməyə bənzəyir. Çünkü hər ikisində təməl və işləyənin peşəkarlığı vacib rol oynayır. Əldə onunan nəticə isə şəhər mənzərəsinə - redaksiyanın üslubuna uyğunlaşmalıdır. Hər bir evin tikilişi kimi hər bir məqalənin yazılıması da ideya ilə başlayır. İdeya bəlli olduqdan sonra materialları toplamaq və tikintiyə başlamaq lazımdır. Vacib olan diqqəti konkret mövzuya yönəltmək, mövzu ya da ideyanın əsasını təşkil edən sual ətrafında fokuslanmaqdır. Bəzən jurnalistlər bunu unudur və 15000 sözü olan məqalədə əsas sualın cavabı olmayan çox sayıda fakt, məlumat əks olunur. Artıq informasiyanı məhz mövzuda fokuslanmaqla kənarlaşdırmaq mümkündür. Bunun üçün də planın hazırlanması vacibdir. Plan jurnalistin beynində də ola bilər, kağız üzərində də. İlkin yazı qaralama xarakteri daşıyır və jurnalist işlədiyi müddətdə tez-tez dəyişiklik və əlavələr edərək yazını hazırlaşdırır. Sonda jurnalist özü öz mətnini redaktə edir. Qərb jurnalistləri bu mərhələdə məqaləni silib başdan yazmağa belə hazırlıdırlar. Əsas məqsəd

ideyanı gerçəkləşdirmək və oxucunun marağını cəlb edəcək material ərsəyə gətirməkdir.

**Staylbuk (Stylebook)** Özünə hörmət edən hər bir xəbər redaksiyasında özünəməxsus staylbuk- tərz dəftəri mövcuddur. Bu yayımlanan xəbərlərin üslubunu müəyyən edən qaydalardır. **Məqalə necə olmalıdır? reklam hansı prinsiplərə görə seçilir və s. suallara stylebookda cavab var.** Təəccübləndirici deyil ki, Assosiated Press in stylebooku hər il yenilənsə də, o jurnalistlər üçün az qalsın müqəddəsdir. **Əgər hər hansı məsələ** qaydalar dəftərcəsində eks olunmayıbsa və mübahisə yaradırsa, “jurnalist ambusmani”na müraciət etmək olar. Ambusman həm eyni redaksiyanın müəyyən bölmələri arasındaki, həm də müxtəlif KİV-lər arasındaki mübahisəli məsələləri həll edir.

**Fakt-çekinq.** (Fact - checking) Qərb jurnalistikasında jurnalistin vaxtinin böyük hissəsini faktları yoxlamaq alır. Jurnalistlərdən biri öz təcrübəsini bölüşür: “8 günə yazdığını məqalənin fakt-çekinqi 3 ay yarımdı. Redaksiya az qala yazdığını hər cümlənin təsdiqini istəyirdi. Hətta “çöldə -3 dərəcə soyuq var, qar yağır” cümləsinin belə. Məndən soruşurdular: “Necə sübut edə bilərsiz ki, hazırda pəncərənizin önündə məhz bu görüntü var?” Mən gismeteo saytından onlara link atdım. Cavab gəldi: “Bu linkin sizin pəncərənizin önündəki mənzərəyə nə aidiyiyati var?” O zaman pəncərədən şəkil çəkib, hidrometeoroloji məlumatlarla birgə redaksiyaya yolladım. Bütün bunlar 4 aya yaxın vaxtımlı aldı.”

Əgər məqalədə hər hansı bir şəxsin ofşor hesabının olduğu deyilirsə, həmin adamın bank hesabından müvafiq çıxarışları sübut olaraq göstərmək lazımdır. İstənilən xəbəri yaymadan önce bu hadisəni görən, eşidən, ən yaxşı halda onu ləntə alan kimisə tapmaq lazımdır. Fakt yoxlanması çox üzücü, uzun amma vacib prosesdir və bəzən ən xırda detalların belə yoxlanması lazım olur. Məsələn Qərb jurnalistləri rusiyalı siyasetçi Aleksey Novalniy haqqında fakt-çekinq edərkən onun ofisinə zəng edir və burada 4 ayaqlı, oval, yanında çizmiş olan stolun olub-olmadığını belə soruşurdular. Fakt çekinq imkan verir ki, jurnalistin buraxdığı səhvər minimuma ensin. Amma yenə də yalnızlıqlar qəçinilməzdır. Təəccübülu deyil ki, “The New York Times” qəzetinin ikinci səhifəsində həmişə öncəki buraxılışda yol verilən xətalara düzəlişlər çap olunur. Nəzərə almaq lazımdır ki, jurnalistlər də insandır, onlar də səhv edə bilər, üstəlik jurnalistin informasiya ilə işi çox, bunun üçün isə vaxtı həmişə azdır. Belə bir gərgin şəraitdə bəzən bütün faktları yoxlamaq mümkün olmur. Fakt çekinq istənilən janrda v istənilən mətbu orqanı üçün yazılan jurnalist mətninə şəmil olunur. İstər xəbər, istərsə də analitik janrlarda jurnalistin irəli sürdüyü hər bir fakt kökündən araşdırılmalı, məlumatın real olduğu təsdiqlənməlidir. Əks halda həm bu məlumatı yayan redaksiya, həm də müəllifi olan jurnalist auditoriyasını və imicini itirə bilər.

**Müəlliflik hüququ:** Bir çox postsovət jurnalistləri üçün müəllif hüquqları - mücərrəd anlayışdır. Başqasının yazdığı məqaləni, mətni götürüb, bir az əlavələr edib öz adınlı çapa vermək bizim mətbuatda çox asandır. Halbuki ölkə

qanunvericiliyinə görə bu etik normalar çərçivəsindən kənar hərəkət hesab olunur. Qərb jurnalistikasında müəlliflik hüquqları ilə bağlı qanunvericilik jurnalistlərin gündəlik iş həyatında tam əksini tapır. Əgər başqa bir saytin xəbəri redaksiyanı maraqlandırırsa, müəllif saytin məqaləsindən 2 abzas və bu sayta link mütələq şəkildə təqdim olunmalıdır. [3] Foto materiallara da bu qayda şamil olunur. Qərb mətbuatında imzasız fotosəkil tapmaq çətindir. İstər yeni çəkilən, istərsə də arxivdən götürülen fotoların mütələq müəllifi və yerləşdirilmə səbəbi qeyd edilir.

**Subyektiv jurnalistika:** Qərb mətbuatında 2 fərqli anlayış var. faktlar jurnalistikası və rəy jurnalistikası. Bunların hər biri ilə fərqli redaksiyalar məşğul olur. Ola bilməz ki həm fakt həm də jurnalist rəyi eyni xəbərin içində dərc olunsun. Məsələn hər hansı siyasetçi ilə müsahibə aparılırsa, xəbərlər və faktlar bir məqalədə, müsahibənin gedisi, bununla bağlı journalist rəyi isə fərqli bir məqalədə əksini tapır. İkinci məqalədə siyasetçinin danışış intonasiyası, onun əhvalı, müshaibə zamanı keçirdiyi hissələr aydınlığa çıxır və bütün bunlar materiala əlavə rəng qatır. Müsahibəni bu rakusdan birinci məqalədə - xəbər jurnalistikası vasitəsilə göstərmək mümkün olmazdı.

1,5 milyon tirajlı «The Economist» jurnalında tez-tez tamamlanmayan, imzası olmayan məqalələr görmək olar. İmzasız məqalə çapı bir zamanlar Britaniyada jurnalistika ənənəsinin bir parçası idi. Çünkü təzə-təzə jurnal heyəti cəmi bir neçə nəfərdən ibarət olurdu və materialların böyük əksəriyyətini redaktorun özü yazırırdı. Bu gün “The Economist” bu ənənəni qoruyan azsaylı jurnallardandır. Amma artıq imzanın olmamasına tək səbəb sadəcə bir neçə mətnin bir redaktor tərəfindən yazılıması deyil. Jurnalda materialların əksəriyyəti şəxsi fikirlərdən - jurnalist rəylərindən ibarətdir. Buna subyektiv jurnalistika deyirlər. Amma jurnalist rəyinin arxasında kor-koranə fikirlər deyil, mövzu ilə bağlı müxtəlif mənbələrdən əldə olunan məlumat bazası dayanır. Qərb jurnalistləri sadəcə redaksiyada oturub öz fikirlərini qələmə alır, onlar müxtəlif insanlarla görüşür, söhbətlər aparır, məlumat toplayırlar.

**Sual-cavab – müsahibə.** Bize tanış olan müsahibə tez ərsəyə gələn və jurnalistdən minimum zehni fəaliyyət istəyən janrdır. Müsahibəni aldın, diktafondan səsi kağıza köçürdün və sual-cavab formatında oxucuya təqdim etdin. Belə material qəzet və ya jurnalda boşluğu dolduran söz yığını kimidir. Qərb KİV-lərində bu formata nadir hallarda rast gəlmək olar. Çünkü burada qəzetiñ, ya da jurnalın səhifə sayı məhduddur- daha doğrusu kənar təsirlərdən asılıdır. Nəşriyyatlar yalnız reklamdan gələn gəlirə uyğun sayda səhifə çap edə bilərlər. Odur ki, bu səhifələrdə hər bir hərfə ayrılan yer dəyərlidir. Sual-cavab formatı nadir hallarda qərb qəzetlərində istifadə olunur. Bu da adətən hər hansı yeniliklə bağlı olur.

Qərb təcrübəsindəki bu nüanslara getdikcə ətraf ölkələrin jurnalistikasında da rast gəlmək olur. Bu prosesdə xarici KİV-lərlə olan əməkdaşlıq, təcrübə mübadiləsi, təmsilçilik xüsusi rol oynayır. Hazırda Azərbaycanda bir çox xarici küləvi informasiya vasitələrinin müxbirləri fəaliyyət göstərir. Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkəmizdə “Frans Press”, “Assoşeyted Press”, “Röyter”

informasiya agentliklərinin müxbirləri akkreditasiyadan keçiblər. [4] Eyni zamanda bir sıra Azərbaycan agentlik və telekanallarının da nümayəndələri xarici ölkələrdə fəaliyyət göstərirlər. Bu fakt müxtəlif ölkələrdən olan jurnalistləri tez-tez bir araya gətirir, təcrübələrin mübadiləsinə şərait yaratır.

**ƏDƏBİYYAT:**

- [1] Məmmədov V. Şərif A. Xarici ölkələrin kütləvi informasiya vasitələri. Azərbaycan Nəşriyyatı. Bakı. 1997. səh 255
- [2] Olga Svetkova. Reportaj. 2018 (<https://press-club.by/kanspeky/7-fishek-zapadnoy-zhurnalisticke-ot-kati-gorchinskoy>)
- [3] Матюхин Ю.П., Никифорова Н.И., Партугимов В.В. Жанры международной журналистики: Учеб. пособие. М. : МГИМО, 1983. 98 с.
- [4] Məmmədov S. Azərbaycanın Beynəlxalq Media-Kommunikasiya əlaqələrinin İnkişafı // Tarix və onun problemləri N3. 2013. s 117-121